

## TARİX

İSMAYIL HACIYEV

AMEA Naxçıvan Bölümü

E-mail: ismayil\_haciyev@yahoo.com

### "NAXÇIVAN SANCAĞININ MÜFƏSSƏL DƏFTƏRİ" NAXÇIVAN TARİXİNİN ÖYRƏNİLMƏSİNİN MÜHÜM MƏNBƏYİ KİMİ

Maqalədə XVI əsrin sonu və XVIII əsrin əvvəllərində Osmanlı imperiyasının tərkibində olmuş və binnanla əlaqədar osmanlılar təxəlfinən "Naxçıvan sancağı" adlandırılan Naxçıvan diyarının ərazisi, yaşayış məntəqələri, əhalisi haqqında mifassal məlumat verilir. "Mifassal daftar"da verdilən məlumatların Naxçıvan tarixi üçün əhəmiyyəti göstərilir. Əhalinin siyahıya alınması, nəzərdən keçirilməsi, təsərrüfat həyatı, toplanan vergilər və onların növləri təhlil edilir. Aydın olur ki, "Mifassal daftar" əhalidən vergiləri sistemli şəkildə yığmağa yönəldilsə də, burada Naxçıvanın XVI və XVIII əsr tarixini, tarixi coğrafiyasını və onurları sahələrini öyrənmək və erməni iddialarına obyektiv və tutarlı cavab vermək üçün materiallar yer alır.

**Açar sözlər:** "Mifassal daftar", sancaq, osmanlılar, vəqf, bənnak, aqça, iskələ, mənba.

Zəngin tarixa malik olan Naxçıvan diyarının öyrənilməsində bir sıra mənbələrin əvəzsiz rolü vardır. Bu mənbələr içərisində müxtalif dillərdə yazılmış və xarici ölkə arxivlərində saxlanılan sənədləri xüsusi ilə qeyd edə bilerik. Haqqında bəhs olunan "Naxçıvan sancağının müfassal daftarı" Türkiyənin Başbakanlıq Arxivində saxlanılan və Naxçıvanın XVI və XVIII əsr tarixini öyrənmək üçün əvəzsiz mənbə rolunu oynayan "Daftərlər"dan ibarətdir. Həmin "Daftərlər" akademik Ziya Bünyadov və tarix üzrə fəlsəfə doktoru Hüsaməddin Məmmədov (Qaramanlı) tərəfindən əldə edilmiş, Azərbaycan dilinə tərcümə edilmiş və kitab halında 1997 və 2001-ci illərdə çap edilmişdir (2, 3). Min illər boyu Azərbaycan dövlətlərinin tərkib hissəsi olmuş Naxçıvan diarı XVI əsrin sonunda (1588-1603-cü illər) və XVIII əsrin əvvəllərində (1724-1735-ci illər) Osmanlı imperiyasının tərkibinə keçmiş və burada osmanlı idarə sistemi tətbiq edilmişdir (3, s. 5).

"Naxçıvan sancağının müfassal daftarı"ni osmanlılar vergi verməli olan əhalidən vergilərin nizamlı şəkildə toplanılması məqsədi ilə hazırlanıblar. Naxçıvan sancağının müfassal daftarı iki nüsxə olaraq hazırlanmış (digər "mifassal

dəftərlər" kimi – L.H.) və 27 avqust 1727-ci ildə İstanbulda Divanda təsdiq olunmuşdur (2, s. 5).

"Müfəssəl dəftər" in tərtib və təsdiq edildiyi vaxtda Naxçıvan şəhəri və əyalətə daxil olan ərazilər Osmanlı imperiyası tərəfindən tutulmuş və sancaq (əyalət) kimi onun ərazisində daxil edilmişdi. O dövrdə, yəni XVIII əsrin əvvəllərində Naxçıvan sancığının ərazisi 14 nahiyyədən - Naxçıvan, Əlinca, Sair-Mavazi, Dərə-Şahbz, Mülki Arslan, Məvaziyi-Xatun, Qarabağ, Qışlağat, Dərəşam, Azadçiran, Şorlut, Dərənürögüt, Sisyan, Dəraləyaz nahiyyələrinən ibarət olmuşdur (2, s. 8).

XVIII əsrin 20-ci illərində osmanlılar Naxçıvan ərazisində Naxçıvan sancağı ilə yanaşı Ordubad sancığını da yaratmışdır. Lakin ehtimal edilir ki, bu sancaq ancaq bir neçə il mövəud olmuş, sonra Naxçıvan sancığının tərkibinə qatılmışdır (3, s. 11). Osmanlılar Naxçıvan sancığı üçün ayrıca bir "Müfassal dəftər" tərtib edərkən Zar, Zəbil və Şərur nahiyyələri Naxçıvan sancığının tərkibindən çıxarılmış və İrəvan əyalətinin tərkibinə birləşdirilmişdir. Sonradan Ordubad, Bazarçayı və Ağcaqala nahiyyələri lağış olunmuş, Sair Məvazi, Qışlağat və Dəsərləyə adlı yeni nahiyyələr yaradılmışdır. Naxçıvan sancığının ərazisi və inzibati bölgüsündə aparılan dəyişikliklər nticəsində bu diyarın inzibati bölgüsü yuxarıda qeyd olunan 14 nahiyyə formasında qalmışdır. Naxçıvan sancığının ərazisi XVI-XVIII əsrlərdə müasir Naxçıvan Muxtar Respublikasının ərazisindən xeyli böyük olmuş, Ermanistan Respublikasının Əzizibayov, Yexeqnadzor, Cermük, Sisyan və Meğri rayonlarının ərazisini də əhatə etmişdir. Naxçıvan sancağı 315 yaşayış məntəqəsindən ibarət idi. Nahiyyələr üzrə bu aşağıdakı kimi idi: Naxçıvan nahiyyəsinə - 12, Əlinə nahiyyəsinə - 26, Sair-Məvazi nahiyyəsinə - 16, Daraşahbzə nahiyyəsinə - 21, Mülki-Arslan nahiyyəsinə - 8, Məvaziyi-Xatun nahiyyəsinə - 9, Qarabağ nahiyyəsinə - 15, Qışlağat nahiyyəsinə - 11, Dərəşəm nahiyyəsinə - 4, Azadçiran nahiyyəsinə - 37, Şorlut nahiyyəsinə - 5, Dərənürüt nahiyyəsinə - 5, Sisyan nahiyyəsinə - 42, Dəralayaz nahiyyəsinə - 102 yaşayış məntəqəsi daxil idi (2, s. 8). Əmmüllilikdə isə, şəhərlər, kəndlər, qəsəbələr, came vəqfları, zaviyə vəqfları, mədrəsa vəqfları, məzrələr, çiftliklər, qışlaqlar və yaylaqların sayı 330-a çatır.

"Müfassal daftər"da, onun tətbiq və təsdiq edildiyi 1727-ci ildə 315 (326) yaşayış mənəvəsindən xeyli hissəsində heç kimin yaşamadığı qeyd olunur. Həmin kəndlərin boşalmalarına asasan aşağıdakı amillər səbəb olmuşdu: 1. Ardistanlılarla əlaqələndirilməyən mühərribələr, Azərbaycanın, o cümlədən Naxçıvan əyalətinin gah səfəvilər, gah da osmanlılar tərəfindən işğal olunması, bunun nəticəsində əhalini zara getirmiş qatma-qarşıqlıq. 2. Süni sütratda müsəlmanları, o cümlədən azərbaycanlıları iki hissəyə parçalamış şəlik və sünnilik. 3. İşgalçılardan tərəfindən yerli əhalinin zorla başqa yerdə köçürülməsi və asır aparılması. 4. Vergilərin hadsiz dərəcədə coxluğu və ağırlığı olmuşdu (7, 1998, 25 iyul).

"Müfəssal daftər"da gətirilən faktlardan aydın görünür ki, sünni-şia məsələsi yerli əhalinin başına bələdçi açmışdır. Belə ki, osmanlıların hakimiyyəti

dönməndə qızılbaşlar – şıollar, səfəviların işgali dövründə isə sünnilər öz kəndlərini tərk edib getmiş və bir daha bu yerlərə qayıtmamışlar. 1727-ci ilə Naxçıvan sancağında 63 boş kənd olmuşdu. "İrəvan əyalatının müfəssal dəftər"inə görə, Naxçıvan sancağının tərkib hissəsi olmuş Bazarçayı, Şərəbxana, Zar, Zəbil nahiyyələrinin əhalisi öz yurdularını tərk etmişlər. Bu nahiyyələr üzrə 74 kənd və 1 məzra kimsəsiz qalmışdır (3, s. 12). Digər nahiyyələrdə də xeyli sayıda boşalmış kəndlər var idi. Dərələyaz nahiyyəsində olan 102 kənddən 32-də əhalisi yəşəmədiyindən passiv fonda keçmişdir (6, 1997, 26 mart). Bura Qaşqa, Qozluca, Cəfərli, Urmut, Ərdəlas, Əyrili, Günnüd, Ağcavənd və s. daxildir. Bu dövrə ərzində yaşayış azərbaycanlı əhali başqa yerdə getdiyindən burada azərbaycanlı əhalisi azalmış və nticədə bir neçə nahiyyədə kəndlərin sayı da aşağı düşmüşdü. Məsələn, Dərəşəm nahiyyəsində cəmi dörd kənd, Dərənürət nahiyyəsində altı kənd, Şurut nahiyyəsində beş kənd qalmışdır (2, s. 30, 32).

Göründüyü kimi, "Müfəssal dəftər"də Naxçıvan sancağının ərazisi, inzibati bölgüsü, nahiyyələri, nahiyyələrə daxil olan yaşayış yerləri və onların adları haqqında geniş məlumatlar vardır. Bu və digər cəhatlərə görə "Müfəssal dəftər" Naxçıvan tarixi üçün əvəzsiz mənbədir. Burada həm də Naxçıvan ərazisindən toplanan vergilərin miqdarı və növləri, sancağın təsərrüfat hayatı, əhalinin sosial-iqtisadi durumu, vergiya cəlb olunan şəxslərin adı və ata adları, mütəxəlis mascid, karvansara, dükan, bazar, hamam və b. haqqında geniş məlumat almaq mümkündür.

"Müfəssal dəftər"də əhalidən vergilərin toplanması, onların miqdarı, sayı haqqında zəngin məlumatlara rast gəlinir. Aydın olur ki, bölgənin böyük ərazi-inzibati bölgüsü olan Naxçıvan sancağının 9.788 vergi verən xəzinəyə hər il 2.629.059 ağıca vergi verirdi. Bunun da əsas hissəsi Dərələyaz (16 faiz), Azadəcirən (15,5 faiz), Naxçıvan (12,3 faiz) və Qarabağ (11,2 faiz) nahiyyələrinin payına düşürdü (2, s. 8-9).

"Müfəssal dəftər"də gətirilən faktlardan aydın olur ki, Naxçıvan sancağından taxminən 70 adda vergi toplanmışdı. Onları növünsə görə 4 qrupa ayırmak olar: 1. Kənd təsərrüfatına aid vergilər (buğda, arpa, düyü, dari, pambıq, çəltik, tütün, mərcimək, noxud, güləl, paxla, maş, pərinc, sumax, kərdiyar, isponç, gənəgərçək, soğan, kələm və başqa tərəvəz məhsullarına görə alınan vergilər). 2. Heyvandarlığı aid vergilər (qoyun və keçi üçün alınan vergilər (adəti ağnam, aql, qışlaq, yaylaq, otlak üçün vergilər, dəvə, at, qoyun və b. bacalar və vergilər). 3. Məişət xarakterli vergilər (subay, qız və dul qadın üçün gəlir, bənnak (evli)), İslənmış günah, törədilmiş cinayət üçün – badi-hava, yava və qaçqın, rəsmi-cürm və s., qul, cariya və kənizlərin sərbəstlik almaları üçün, varissiz ölmələrin mirasının satışından, itirilmiş mallar, sahibsiz və itmiş sayılan heyvan, qaçmış qul və cariyələrin satışından galən galırda alınan vergilər və möhkəməyə çağırılmaq üçün ödənilən xərclər. 4. Peşəyə görə vergilər (şamxanaya, sabunxanaya, boyaqxanaya, bəzirxanaya, dəyirmana, dükanlara, dükan yerinin

icarəsinə görə, yapçı, qantar, un qapanı və b. vergilər, bazar bağı, intisab, ding, bezdamğası, rahdarlıq, kətan, qayıq, iskələ).

Vergilər pulla və natura ilə ödənilirdi. "Müfəssəl dəftər"ə əsasən müəyyən etmək mümkündür ki, sənəq üzrə hər il 60,3 ton pambıq, 624 ton buğda, 574,3 ton arpa, 20 ton dan məhsulları istehsal olunmuşdur.

Naxçıvan sənəcığında 125 mindən çox qoyun və keçi olmuşdu.

Yığılan vergilərdən müəyyən sahələrdə işləyənlərə maaş verilir, tamir və tikintilərə vəsait ayrılrı. Vergilərdən imam üçün 20, xitabat üçün 25, müazzin üçün 12, qayyum üçün 8, müəvvəl üçün 15 aäge maaş verilirdi. Ordubad mədrəsəsində təhsil alan hər tələbə 5 aäge alır. Vergilərin müəyyən hissəsi vəqfların, camelərin, mədrəsələrin, onların tikintilərinin tamirinə sərf edilirdi. Vergilərdən gələn galırdən Osmanlı dövlətinin ayrı-ayrı kəndlərə təyin etdiyi zabitlərə də çatırdı. Beləliklə, ağar vergi sisteminin tətbiq edilməsi əhalinin getdikcə daha da yoxsullaşmasına gətirib çıxarırdı. Ona görə də sənəcığın bir sıra yerlərində narazılıqlar baş qaldırıb, үşyanlar olurdu.

"Müfəssəl dəftər" də Naxçıvan sənəcığının əhalisi, onun tərkibi, vergi mükalləfiyyəti daşımaları, şəhər və kənd əhalisi arasındakı nisbat, əhalinin etnik-dini tərkibi haqqında da geniş məlumatlar vardır. 1590-ci il tarixli "Iravan əyalətinin müfəssəl dəftəri"nə əsasən Naxçıvan sənəcığında 6037 nəfər vergi mükalləfiyyəti daşıyan şəxs olmuşdur. Bunun da 1728 nəfəri şəhərlərdə, 4209 nəfəri kəndlərdə yaşayırırdı. 1727-ci ildə isə Naxçıvan sənəcığında 9788 nəfər vergi verən qeydə alınmışdır. Şəhər və yeni yaradılmış Sədərək nahiyyəsini də bura alavaş etsək Naxçıvan sənəcığında 11.792 nəfər vergi mükalləfiyyəti daşyanılar olmuşdur (3, s. 12). Qeyd etməliyik ki, "Dəftər" i tətbiq edən məmurlar şəxslərin adını yazdıqları zaman həmin şəxsin ailə vəziyyətinə dair qeydlər də edirdilər. Misal üçün, Ordubad şəhərinin mərkəzi hissəsində yaşayan vergi verənlərin arasında 56 evli, 31 subay, Anbarasda - 104 evli, 69 subay, Məngidə - 59 evli, 46 subay, İştərəngədə - 51 evli, 15 subay, Sarşəhər mahalləsində - 113 evli və 74 subay adam yaşayırırdı (5, 1985, 13 sentyabr). Bu ona görə idi ki, evli və subaylardan, digər əlamətlərə görə də insanlardan müxtəlif cür vergi alınırdı. Osmanlılar qadın və uşaqları, qoca və şikətləri, xəsta adam-ları, zehni işla maşğul olanları bütün vergilərdən azad etmişdilər. "Dəftər" də görə Ordubad şəhərində 2650 nəfər adam yaşayırırdı. Bunlar şəhərin mahallələri üzrə aşağıdakı kimi imiş. Şəhərin mərkəzində 211 nəfər, Anbarasda 689 nəfər, Sarşəhərdə 639 nəfər, Məngidə 341 nəfər və İştərəngə 240 nəfər.

"Müfəssəl dəftər" də Naxçıvan sənəcığının etnik tərkibi barədə də dolğun məlumat var. Iravan əyalətinə aid edilmiş Şəhər və Sədərək nahiyyələri də daxil edilməklə, Naxçıvan diyarının əhalisinin 70 faizinin azərbaycanlılar olduğunu müəyyən etmək mümkündür (4, s. 425). Əyalətdə qeyri-müsəlmanlar da yaşamışlar. "Müfəssəl dəftər" də ayrı-ayrı nahiyyələrin adda-budda kəndlərində 1 nəfərdən 9 nəfərə qədər qeyri-müsəlmanların yaşadığı göstərilir. Vergi-yə cəlb olunanların siyahısından göründüyü kimi Sənəcığın ərazisində erməni-

lar, kürdlər, frənglər də olmışlar. Qeyri-müsəlmanlar, etnik-millî qruplar azlıq təşkil etmişlər. "Müfəssəl dəftər"da Naxçıvana qarşı əsasız ərazi iddiaları irəli sürən mənfur ermanılıq qarşı kifayat qədər faktlar vardır. İrəvan əyaləti də daxil olmaqla, ərazidəki Azərbaycan-türk mənşəli yer-yurd adları (8, 2006, 19 oktyabr), bugünkü Ermənistən bir sıra rayonlarının Naxçıvan sənəcığının tərkib hissəsi olması, əhalinin böyük hissəsinin azərbaycanlılardan ibarət olması, Naxçıvan sənəcığında dini müəssisələr, təhsil müəssisələri, karvansaralar və s. haqqında verilən məlumatlar da bu əyalətin heç vaxt erməni torpağı olmadığını bir daha təsdiq edir. Bir cəhət də ciddi maraq doğurur və erməni iddialarını rədd edir. Belə ki, qeyri-müsəlman millətləndən olanların yaşadığı kəndlərin adları əsasən Azərbaycan mənşəlidir. Məsələn, Qazançı, Çənnəb, Dərəşəm, Baş kənd, Azadçiran, Arpa, Civa, Ələyəz, Üstün, Qaraqaya, Gələnçevir, Yuxarı Əylis, Aşağı Əylis və b. Qeyri-müsəlmanlar mövsümü iş görmək adı ilə bu yerdə, əsasən dağ və dağətəyi kəndlərə gəlir, özlərinə oturaq həyat təmin etdikdən sonra isə tədricən daha münasib kəndlərdə cəmləşirdilər. 1727-ci ildə iki-iiki, üç-üç nəfər qeyri-müsəlmanın yerləşdiyi kəndlər əsasən sənəcığın Sisyan, Dərələyəz nahiyyələri olmuşlar. Sonra isə tədricən Qarabağ, Qışlağat, Dərəşəm, Azadçiran nahiyyələrinin bir neçə dağ və dağətəyi kəndlərində toplaşaraq ticarət-lə, sonatkarlıqla, əkinçiliklə məşğul olmağa başlamışlar.

"Müfəssəl dəftər"da Şərur nahiyyəsində iki kürd kəndinin – Aşağı, Yuxarı Kürd kəndlərinin adları çəkilir. Yezdabad kəndində yaşayan qeyri-müsəlmanlar əsasən yeddi kürdləri olmuşlar və onlar tədricən müsəlmanlığı qəbul etmişlər. Həmin kəndlərin adını saxlamağa da lüzum qalmamışdı. Bu da məlumatdur ki, Osmanlı sultanları əyalətlərə böyük vazifələrə əsasən kürd feodallarından təyin edilmişlər (7, 1998, 26 iyul). Bu kürdlərin əyalətlərə, nahiyyələrə yayılmasının əsas səbəblərindən biri budur. Məhz Qışlaq nahiyyəsində Yezdabad kəndinin, Şərur nahiyyəsində iki kürd kəndinin meydana gəlməsi bu dövrlə təsadüf edir. Sənəcığın ərazisində digər etnik-millî qruplara mənsub olan əhali də yaşamışdır. Frəng tayfasından olan 89 nəfər (Bənəniyər kəndində), 81 nəfər (Cəhri kəndində), 40 nəfər Zimmi keçidi kəndində yaşamışlar.

Sənəcığın ərazisində dini müəssisələr, mədrəsələr, kilsələr, monastırlar, karvansaralar mövcud olmuşdur ki, "Müfəssəl dəftər"da bunlar haqqında məlumat verilir. Ərazidə cami üç kilsə və 1 monastır qeydə alılmışdır. Onlardan biri 3 nəfər qeyri-müsəlmanın yaşadığı Sisyan nahiyyəsinin Bələk kəndində, ikinciisi Dərələyəz nahiyyəsinin üç nəfər qeyri-müsəlmanın yaşadığı Kisək kəndində, üçüncüüsü isə Əlinçə nahiyyəsinin 153 nəfər qeyri-müsəlmanın yaşadığı Şurut kəndində – təqribən 100 nəfər zina tayfasının tərk-i-dünyahq olub yaşadıqları Qızlar kilsəsi, habelə Nurgüt monastarı idi (7, 1998, 26 iyul). Lakin müsəlmanlara aid dini müəssisələr, onların vəqfları demək olar ki, bütün nahiyyələrdə, onların əksər kəndlərində olmuşdu. XVII əsrin ortalarında Naxçıvanda olmuş məşhur osmanlı səyyahı Övliya Çələbi göstərmişdi ki, təkcə Naxçıvan şəhərində 70 ibadətxana və came, 40 məscid, 70 karvansara olmuşdu. "Müfəssəl dəftər"

ta"da Naxçıvan nahiyyəsində Sultan Murad, Həzər Paşa, Xaçaparaq camelərinin, Ordubad qəsəbəsində Mirzə İbrahim mədrəsəsinin, Sultan Muradın böyük cəməsinin Ordubaddakı vəqflarının adları çəkilir. Sultan Murad cəməsinin vəqf-naməsinə görə, bu vəqfin bir çox galır obyekti – 150 dükən, bir hamam və karvansarası olmuşdu. Hər bir dükənin illik galırından vəqfin hesabına 20 ağca, hamamdan – 3500 ağca, karvansaradan isə 18 min ağca ayrılmışdı ki, bu da Sultan Murad cəməsi vəqfinin illik galırını 24.5 min ağcaya çatdırırı (5, 1985, 13 sentyabr).

"Müfəssal daftər" da Naxçıvan sancığında fəaliyyət göstərən karvansalar (Seyid Qazi karvansarası, Hacı Səidin karvansarası, Ağahüseynin karvansarası, Ağa Mirzə karvansarası), bazar və dükənlər (Xəbib bazarı, Xəbibin dükəni, Tağıbəyin dükəni, Şeytanbazar, Meydan Çarşısı, Çanaq çarşısı, Türəngi çarşısı, Sarşahər bazarı), hamamlar (Bazarbaşı hamamı, Təkənə hamamı), dəyirmənlər (Naxçıvan şəhər dəyirməni, Ordubad şəhər dəyirməni, Aşağı mahallə dəyirməni, Yuxarı mahallə dəyirməni, Həsənin dəyirməni, Hüseynin dəyirməni) haqqında da müfəssal məlumatlar verilmişdir (8, 2006, 19 oktyabr). "Daftər"dan məlum olur ki, Naxçıvan şəhərində 191, Ordubadda 210 dükən olmuşdur (7, 1998, 28 iyul). Naxçıvandakı dükənlərdən 83-ü ayrı-ayrı adamların istifadəsində olan dövlət dükənləri, 96-sı isə xüsusi şaxsların dükənləridir. Ordubaddakı dükənlərdən 15-i Sultan Muradın Böyük cəməsinin Ordubaddakı vəqfinə, 30-u Mirzə İbrahim mədrəsəsinin vəqfinə, 24-ü isə şaxsi adamlara maxsus olmuşdur. Bunlardan başqa Ordubadda 3 karvansara, bəzirxana, sabunxana və hamamlar olmuşdur.

"Müfəssal daftər" da gətirilən faktlardan, o cümlədən vergiya cəlb olunmuş Ordubad şəhəri yaxınlığında İskəlonın, habelə Öylis kəndi yaxınlığında bərənin, Culha (Culfa) yaxınlığında İskəlonın olması faktları sübut edir ki, o dövrda Arpa və Arpa çaylarında qayıqçılıq inkişaf etmişdi. Ordubad şəhər yaxınlığında tikilmiş İskəlonın əsas vəzifəsi Arpa və Arpa çaylarının vəziyyətini daim nəzarət altında saxlamaq olmuşdu. Osmanlı hökuməti İrəvana Naxçıvan sancığından asan yolla taxıl göndərmək məqsədilə Arpa çayını gəmiçilik üçün yararlı hala gətirmişdi. Osmanlılar tərəfindən Ordubadda Arpa çayı üzərində tikdirikləri İskəla tacirlər tərəfindən geniş istifadə olunurdu ki, bu da xəzinəyə böyük galır gətirirdi. Müqayisə üçün qeyd edə bilsək ki, xəzinənin Ordubaddan götürdüyü galırın (64 min ağca) mühüm bir hissəsi (12 min ağca) osmanlıların tikdirdiyi İskəlonın payına düşürdü (5, 1985, 13 sentyabr).

"Naxçıvan sancığının müfəssal daftəri"nin tarix elmi üçün, xüsusilə Naxçıvan tarixi üçün mühüm əhəmiyyəti bir də ondadır ki, burada gətirilən faktlar – şəhər, qəsəbə, kənd, qışlaq və yaylaq, insan adları, əhalinin etnik-milli tərkibi, ərazi bölgüsü, əhalinin məşğulliyəti, dini tikililərin miqdarı tam inandırıcı surətdə təsdiq edir ki, Naxçıvan sancığı azərbaycanlıların six yaşadıqları Azərbaycan torpağıdır.

XVI-XVIII əsr mənbələrində Naxçıvan diyarının şəhərləri kimi Naxçıvan və Ordubadın adı qeyd edilir. XVI əsrin II yarısından etibarən isə şəhərlər sırasında Culfanın (Culha) da adı çəkilir. Lakin İravan əyalətinin və Naxçıvan sənəcığının "Müfəssəl dəftər"larında Culfanın "kənd" ("qazye") olduğu yazılımışdır (1, s. 368; 2, s. 162-163). "Dəftər"da Naxçıvan şəhərinin 11, Ordubad şəhərinin isə 5 məhəllədən ibarət olduğu göstərilir. Naxçıvan şəhərinin əhalisinin sayı 1590-ci ildə 5 min nəfərdən çox olmuşdu (3, s. 15). Təqribən 137 ildən sonra, yəni 1727-ci ildə Naxçıvan şəhərinin əhalisinin sayı artmaq əvəzinə azalaraq 4 min nəfərə yaxın olmuşdu. Müvafiq olaraq, Ordubad şəhərində də əhalinin sayının 1500 və ya 3000 nəfər olduğu göstərilir. Naxçıvan şəhərindəki əhali sayının azalması qeyri-tabii ölüm və məcburi köçlərlə əlaqədardır.

"Müfəssəl dəftər"lərdə Naxçıvan və Ordubad şəhərlərinin məhəllə adları göstərilmişdi. Aşağı və Yuxarı mahallələrdən ibarət olan Naxçıvan şəhəri 1727-ci ildə 11 mahalləyə çevrilmişdi: Qaziyi-cəhan (Xacə Mirixan), Seyid Hüseyn, Molla Əhməd, Mirzəbəy, Şahab, Günbəz (Nuri Kamanlar), Bala, Hacıbəy, Xuzəmarək, Tizxiran, Qala məhəllələri. XVI əsrin sonunda Ordubad şəhərində 5 məhəllə olmuşdu: Mingis, Anbaras, Sarşəhər, Kürdətal (Meydan), Əzamina. 1727-ci ildə isə şəhərdə 4 məhəllə var idi: Mingis, Anbaras, Sarşəhər və İctərəngə. "Dəftər"da Ordubad haqqında olan məlumatlar üç hissədən ibarətdi: birinci hissədə şəhərin mərkəzi, ikinci hissədə şəhərin ayrı-ayrı məhəllələri və nəhayət kəndləri barədə məlumatlar toplanmışdır. "Dəftər" in Ordubada aid hissəsində həm şəhər hayatı, həm şəhər əhalisinin kənd təsərrüfatıyla məşğul olmuşlarına dair zəngin material vardır. Naxçıvan və Ordubad şəhərləri mühüm ticarət mərkəzləri idi. Burada boyaxana, sabunxana, şamxana və qassabxanalar olmuş, böyük bazarlar faaliyyət göstərmişdir. "Müfəssəl dəftər"da Naxçıvanda duz istehsal olunduğu və duz kasanlarından ildə 210 min ağa vergi alındığı da göstərilmişdi.

"Müfəssəl dəftər"da sənəcığın ərazisində olan coğrafi adlar, xüsusi kəndlərin adları da Naxçıvan haqqında erməni "alimlərinin" yalan və böhtan yazdıqlarını və danişdiqlarını bir daha sübut edir. "Müfəssəl dəftər"da onomastik vahidlərdən olan antroponimlər, oykonimlər, fitonimlər, ktematonimlər haqqında da geniş məlumatlar vardır. Erməni tarixçiləri bilməmiş deyillər ki, sənəcığın ərazisində olan kəndlərin hamisinin adları Azərbaycan – türk mənşəli olmuşdur.

Bələliklə, haqqında bəhs etdiyimiz "Naxçıvan sənəcığının müfəssəl dəftəri" biza çox maraqlı məqamlardan xəbor verir, tarixi köklərimizin müəyyən sahifələri haqqında həqiqəti açıb xalqımıza çatdırmaqdə mühüm mənbə kimi tarixi qaynaqlarımız silsiləsində özünə layiqli yer tutur. Naxçıvanın XVI və XVIII əsr tarixinin öyrənilməsində "Naxçıvan sənəcığının müfəssəl dəftəri" qədər əhəmiyyətli tarixi qaynaq mümkin deyildir.

## ƏDƏBİYYAT

1. İrəvan əyalətinin icmal daftarı. Bakı, 1996, 342 s.
2. Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı: Sabah, 1997, 336 s.
3. Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı: Elm, 2001, 376 s.
4. Naxçıvan ensiklopediyası. Bakı, 2002, 594 s.
5. Bünyadov Z., Məmmədov H. Naxçıvan "daftarı". "Ədəbiyyat və incəsənat" qaz., 1985, 13 sentyabr, № 37 (2172).
6. Budaqov B. Naxçıvan dəftəri. "Naxçıvan" qaz., 1997, 26 mart, № 23 (207).
7. Rahimov K. Azərbaycan-Oğuz diyarı. "Naxçıvan sancağının müfəssəl dəftəri"ni oxuyarkan. "Xalq qazeti", 1998, 25 iyul; 26 iyul; 28 iyul. № 196 (22.896), № 197 (22.897), № 198 (22.898).
8. Bağırov A. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə onomastik vahidlər. "Elm" qaz., 2006, 19 oktyabr.
9. Osmanlı arşiv belgelerinde Nahçıvan. İstanbul, 2011, 568 s.

Исмаил Гаджиев

### **«ПОДРОБНЫЙ РЕЕСТР НАХЧЫВАНСКОГО САНДЖАКА» КАК ВАЖНЫЙ ИСТОЧНИК ИЗУЧЕНИЯ ИСТОРИИ НАХЧЫВАНА**

В статье дается подробная информация о Нахчыванском крае, входившем в конце XVI и начале XVIII веков в состав Османской империи и поэтому названным османами «Нахчыванским санджаком», о его территории, населенных пунктах и населении. Показывается важность сведений, данных в «Подробном реестре», для истории Нахчывана. Анализируется перепись населения, занятость, хозяйственная жизнь, собираемые налоги, их виды. Несмотря на то, что «Подробный реестр» был составлен с целью упорядочения налоговой системы, из него можно получить сведения о Нахчыване XVI и XVIII веков с точки зрения его истории, географической истории и многих других областей знания, что позволяет дать объективный и сильный отпор армянским притязаниям.

**Ключевые слова:** «Подробный реестр», санджак, османы, вакуфы, белмак, ахча, приставы, источники.

**Ismail Hajiyev**

**"THE DETAILED REGISTER OF NAKHCHIVAN SANJAK" AS THE  
SUBSTANTIAL SOURCE OF THE RESEARCH INTO THE  
HISTORY OF NAKHCHIVAN**

The extensive information is given about the territory, settlements, population of Nakhchivan land called "Nakhchivan sanjak" by ottomans because of it was annexed to the Ottoman Empire during end of the XVI and beginning of the XVIII centuries, the significance of the information given in "The Detailed Register" for the history of Nakhchivan is noted in the paper. The population census, the pursuits, the economical life, the collected taxes and their kinds are analyzed. It is clear that although "The Detailed Register" is aimed to collect the taxes from the inhabitants systematically, herein the materials exist for research into the XVI and XVIII centuries' history of Nakhchivan, the historical geography and territory, and for responding to the claims of Armenians objectively and neatly.

**Key words:** "*The Detailed Register*", *sanjak*, *ottomans*, *akhcha*, *wharf*, *source*.